

XÜLASƏ

Adı Soyadı: Saqib Yaşar oğlu Məmmədov

Yabancı Dil: İngilis dili



Ali təhsil statusu:

Dərəcə	Bölmə/Program	Üniversitet	Yıl
Bakalavriat	İqtisadiyyat	Mingəçevir Politeknik İnstitutu	2013
Magistratura	Dövlət qulluğunun təşkili və idarə edilməsi	Gəncə Dövlət Universiteti	2017
Doktorantura	Ümumi iqtisadiyyat	Gəncə Dövlət Universiteti	2020 -

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Bazar iqtisadiyyatı şəraitində Korporativ idarəetmə: i.f.d., dos. Abbasov Zakir Qəşəm oğlu

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində iqtisadiyyatın şaxələndirilməsinin əsas istiqamətləri: i.e.d., prof., Əyyubov Veysəl Seyfəl oğlu

Gördüyü vəzifələr:

Vəzifə Ünvanı	Vəzifə Yeri	Yıl
0.5 ştat Müəllim	3 saylı şöbə, Ağdaş Dövlət Humanitar Kolleci	2014-.....
Müəllim	Sənayenin təşkili və idarəetmə kafedrası, Mingəçevir Dövlət Universiteti	2017-.....

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

B1. "Milli iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu", II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı şəh., May 2020

B2. "Makroiqtisadi sabitlikdə iqtisadiyyatın diversifikasiyasının rolu: Azərbaycanda iqtisadiyyatın diversifikasiyası istiqamətində", "Nizami Gəncəvi və davamlı inkişaf"

mövzusunda "II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı", Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı şəh., İyun 2021

B3. "Azərbaycanda ixracın diversifikasiyasında kiçik və orta sahibkarlığın rolunun artırılması istiqamətləri", "Проблеми та перспективи розвитку підприємництва» adlı XV Beynəlxalq Elmi-Praktik Konfrans, pp: 79-80, Xarkov Milli Avtomobil və Yol Universiteti, Noyabr 2021

B4. "Developmental tendencies in the behavioral motives of end consumers" adlı məqalə. "Маркетингова освіта в Україні" adlı V Beynəlxalq Elmi-Praktik İnternet Konfransı, 7-8 oktyabr 2021, Kiyev, Ukrayna

B5. "Azərbaycanda ixracın diversifikasiyasında kiçik və orta sahibkarlığın rolunun artırılması istiqamətləri" adlı məqalə. "Проблеми та перспективи розвитку підприємництва» adlı XV Beynəlxalq Elmi-Praktik Konfrans, 26 noyabr 2021, Xarkov, Ukrayna

B6. "Dövlətin innovasiya siyasətinin iqtisadiyyatın rəqabətədavamlı inkişafına təsiri" Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər" Beynəlxalq Elmi Konfrans, Mingəçevir Dövlət Universiteti, Dekabr 2021

B7. "Son istehlakçılarının davranış motivlərində inkişaf meylləri", "Zoom" platforması üzərindən onlayn formatda təşkil edilən "Ukraynada marketing təhsili" mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfransı, Kiyev Milli İqtisadiyyat Universiteti, pp: 150-151

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

E1. "Azərbaycanda sənaye pakları: mövcud vəziyyət və perspektivlər", "Qlobal tendensiyalar və müasir Azərbaycan" mövzusunda Respublika elmi konfransının materialları, pp:188-190, Mingəçevir Dövlət Universiteti, May 2018

E2. "Yerli özünüidarəetmə orqanlarının(bələdiyyələrin) fəaliyyətində ictimai nəzarətin əhəmiyyəti", "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" konfransının materialları, pp:211-212, Gəncə Dövlət Universiteti, Dekabr 2019

E3. "Turizmin inkişafında bələdiyyələrin rolunun artırılması imkanları", Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşma" Respublika Elmi Konfransının materialları, pp: 444-446, Mingəçevir Dövlət Universiteti, Dekabr 2019

E4. "İqtisadiyyatın diversifikasiyasının Azərbaycanın müasir iqtisadi inkişafında rolu", "Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar" Respublika elmi konfransının materialları, pp: 325-327, Mingəçevir Dövlət Universiteti, Dekabr 2020

E5. "Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə imkanları" . "Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi" Respublika Elmi Konfransı, Qərbi Kaspi Universiteti, Bakı şəh., Yanvar 2021

E6. "İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının tətbiqi istiqamətləri" "Pandemiya dövründə gənclərin tədqiqat problemləri" mövzusunda elmi-praktik respublika konfransı, Azərbaycan Texnologiya Universiteti, Gəncə şəh., Noyabr 2021

E7. "Azərbaycanın nəqliyyat-logistika sisteminin inkişafında dəniz limanlarının rolu", Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən "Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı", Azərbaycan Texniki Universiteti, Bakı şəh., Noyabr 2021

E8. "Covid-19" pandemiyası dövründə turizm sahəsinin inkişaf problemləri və ilkin iqtisadi nəticələri. Dayanıqlı inkişaf. Multidisiplinar elmi jurnal. Mingəçevir-2021